

Tələbə Həmkarlar İttifaqı Komitəsi

Haqqında

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə təhsil alan tələbələrin sosial,iqtisadi hüquqlarını və mənafelərini müdafiə etmək məqsədilə 1923-cü ildə könüllülük əsasında yaradılmış, Azərbaycan Respublikası Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçmiş qeyri-siyasi ictimai təşkilatdır.Tələbə Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətini Ulu öndər Heydər Əliyevin 24 fevral 1994-cü il tarixli 792 nömrəli Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi əsasında təşkil edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 5 filial,8 fakültə və digər struktur bölmələr daxil olmaqla 8657 ittifaq üzvünü öz sıralarında birləşdirir. Təşkilatın 19 nəfərdən ibarət Məclis üzvü, 11 nəfərdən ibarət Rəyasət heyəti, 7 adda 25 nəfərdən ibarət komissiyası fəaliyyət göstərir.

İttifaqın məqsədi ali təhsilin müəsisəsində təhsil alan tələbələrin hərtərəfli inkişafına dəstək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Təşkilat eyni zamanda həssas ailələrin üzvü olan, eyni zamanda maddi dəstəyə ehtiyacı olan tələbələrə maddi və mənəvi yardımlar edərək onların bütün ehtiyaclarının qarşılınması istiqamətində aktiv fəaliyyət göstərir.

Son beş il ərzində təşkilat tərəfindən ADPU da 117 nəfər tələbəyə 8190 manat mükafat verilmiş, 493 nəfərə 24650 manat həcmində maddi yardım göstərilmiş, Tələbə Gənclərin təhsillərində stimulyaratmaq məqsədilə 50 tələbəyə Həmkarlar təşkilatının adlı təqaüdü layihəsinə əsasən 15000 manat vəsait verilmişdir.Hər gün 70 nəfər Sosial-iqtisadi vəziyyəti ağır olan tələbəni isti nahar yeməyi ilə təmin edilməsi, eyni zamanda 60 nəfər tələbənin gediş- gəliş nəqliyyat xərclərinin ödənilməsi istiqamətində əməli tədbirlər həyata keçirilməkdədir.

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif teatr tamaşalarına biletlərlə təmin edilməsi, yay aylarında respublikanın səfali guşələrinə gəzintilər təşkil olunması, hər il 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə müxtəlif tədbirlərin həyata keçirilməsi,

“Məzun günü” , “Novruz şənliyi”, Ümümimilli lider H.Əliyevin doğum günü münasibətilə bəddi-yaradıcılıq festivalının təşkili,müxtəlif məzmunlu intellektual yarışların,müsabiqələrin keçirilməsi təşkilatın bu sahədə ənəvi hal almış fəaliyyət istiqamətini təşkil edir.

Təşkilata 2003-cü ildən ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə Dosent Vurğun Rəhim oğlu Məmmədov rəhbərlik edir.

Təşkilatı-kütləvi işlər komissiyasının sədri Riyaziyyat fakültəsinin IV kurs tələbəsi , Qurbanova Cəmilə Bəhmən qızı , Mədəni-kütləvi və idman komissiyasının sədri Kimya və Biologiya fakültəsinin IV kurs tələbəsi Əsgərov Kərim Həbil oğludur.

Əlaqə

Strukturun yerləşdiyi inzibati bina: ADPU Əsas tədris binası, otaq 260

E-poçt: thik@adpu.edu.az

Tel: (012) 498 09 63

Əməkdaşları

№	Adı, soyadı, ata adı	Vəzifəsi
1.	Vurğun Məmmədov Rəhim	Sədr
2.	Cəmilə Qurbanova Bəhmən	Sədr müavini. Təşkilati-kütləvi işlər komissiyasının sədri
3.	Kərim Əsgərov Habil	Sədr müavini. Mədəni-kütləvi və idman komissiyasının sədri
4.	İlahə Vəliyeva Əli	İnsan resursları departamentinin sədri
4.	Aytəkin Abdullayeva Aydın	II korpus sədri
5.	Şəhla Qarayeva	III korpus sədri
6.	Sevinc Ağayeva Elşən	Riyaziyyat fakültə təşkilatının sədri
7.	Altunay İskəndərli Əhsən	Sabah qrupları mərkəzi təşkilatının sədri
8.	Səma Möhbalıyeva Bəxtiyar	Fizika fakültə təşkilatının sədri
9.	Lamiyə Quliyeva Seymur	Tarix və coğrafiya fakültə təşkilatının sədri
10.	Nigar Nəbiyeva Vüqar	İncəsənət və fiziki tərbiyə fakültə təşkilatının sədri
11.	Zəhra Əliyeva Şahin	Kimya və biologiya fakültə təşkilatının sədri
12.	Səbinə Tağıyeva Elçin	İbtidai təhsil fakültə təşkilatının sədri
13.	Aytac Muradlı Mahir	Filologiya fakültə təşkilatının sədri
14.	Gülbəniz Süleymanova Anar	Məktəbəqədər təhsil fakültə təşkilatının sədri
15.	Kamilova Zərifə Mətləb	Bioklubun sədri
16.	Nərmin Musayeva Musa	Məntiq və əyləncə klubunun sədri
17.	Məhəmməd Məlikov Namiq	Tarix klubunun sədri
18.	Fidan Adışlı Eşqin	Gənc yazarlar klubunun sədri
19.	Səkinə Vəliyeva Xaqani	Gənc intellektlər oyun klubunun sədri
20.	Şəms Məhərrəmov Vüqar	Qızıl əllər klubunun sədri
21.	Fatimə Cəbrayılova Rəfad	İdman klubunun sədri

